

31 Dekabr-Dünya Azərbaycanlılarının Həmrəylik Günü

Birlik və həmrəylik

"Qədim və zəngin tarixə malik olan Azərbaycan xalqının dirçəlişini, tərəqqisini və milli birliyini əks etdirən, onu müstəqil dövlətçilik uğrunda müqəddəs və məsuliyyətli mübarizəyə səfərber edən Həmrəylik Günü hər bir azərbaycanlı üçün inam və ümid anıdır".

Heydər Əliyev.

Ulu öndər Heydər Əliyevin dilindən səslənən bu cümlələr illərdən bərədir bu bayramı böyük şövq və qürur hissi ilə qeyd etməyimizə ən böyük səbəblərdən bərədir. Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhəddinin (SSRİ-İran sərhəddinin) dağılıması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan Azərbaycan millətinin Arazın hər iki sahilində sərhəd yürüşü - Şimali və Cənubi Azərbaycan arasındaki sərhəd dırklarını yixması, o taylı-bu taylı millətin həftələrə Araz qırığında gecə-gündüz birləşmək şəhər eslində azərbaycanlıların bir millet olduğunu dünya çapında bir daha canlandırmaya və Azərbaycanı bütövləşdirməyə cəhd idi. Həmrəylik günü bu birləşmək istəyinin simvolik nüsnədir.

1991-ci ilin 16 dekabrında ümummilli lider Heydər Əliyev dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. 1991-ci ildən Dünya Azərbaycanlılarının Həmrəylik Günü ünvanı dövlət bayramı kimi qeyd edilməsi xalqımızın milli azadlıq mübarizəsinin məntiqi nəticəsi olaraq xoş ənənə

kimi keçirilir. "Hər bir insan üçün onun milli mənsubiyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün de fəxr edirəm ki, mən azərbaycanlıyım!" - deyə qeyd edən müdrik öndərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildi.

Hazırda dünyanın müxtəlif ölkələrində 50 milyondan çox azərbaycanlıların yaşadığı və həmrəylik gününü qeyd etdiyi bildirilir. Həmrəylik günü milli birlik, Azərbaycana məhəbbət, milli-mənəvi dəyərlərimizə hörmət, Vətəne bağlılıq hissələrini özündə təcəssüm etdirir.

Dünya azərbaycanlıları həmrəyliklərini göstərərək daim Ali Baş Komandan İlham Əliyevin ətrafında six birləşdiklərini, torpaqlarımızın azadlığı uğrunda döyüşməyə hazır olduqlarını bildirdilər. Qaçqın, şəhid, yaralı ailələrinə maddi və mənəvi destəklərini əsirgəmədilər, yaşlıqları ölkələrde aksiyalar keçirdilər, bəyənatlar verdilər, informasiya məharibəsinə qatıldılar. Səsimizə səs verən dünya azərbaycanlıları "Biz birlikdə güclüyük!", "Qarabağ Azərbaycandır!" şüollarını dünyaya yaydılar, "Dövlətimizin Bayraqı uca, müstəqilliyimiz əbədi olsun!" dedilər.

Azərbaycan xalqı hər zaman öz birliyini, həmrəyliyini şad gündəndə, dar gündəndə göstərməklə bütün dünyada örnek xalq kimi tanınır.

İlahə RƏHİMOVA,
"Qəbələ"

Robert Mobili: "Azərbaycanda özümüzü eyni ailənin üzvləri sayırıq"

Robert Mobili 20 avqust 1954-cü ildə Qəbələ rayonunun Nic qəsəbəsində anadan olub. 1971-ci ildə Nic kənd orta məktəbini bitirib. Azərbaycan Dövlət Universitetinin geoloji-coğrafiya fakültəsinin 1980-ci ildə məzunu olub, milliyyətce udindir.

1973-1989-cu illərdə METDKİ (Mərkəzi Elmi-Tədqiqat Dağ Kəşfiyyat Institutu) Cənub Filialında işləyib, Naxçıvanın sərbəst misin və polimetal yataqlarının geoloji qiymətləndirilməsi, Kiçik Qafqazda, Türkmenistanda və Tacikistanda səpinti qızılın axtarışı və qiymətləndirilməsi" ETL-də elmi işçi vəzifəsində çalışır. Müxtəlif illərdə Kiçik Qafqazın və Kür depressiyasının molassalarda, Abşeronun neft-qaz yataqlarında səpinti qızılın qanunu aydınlaşıltı. Üzrə elmi işi aparmışdır. 1989-cu ildən indiye kimini Bakı Dövlət Universitetinin "Səpinti qızılın proqnozu, axtarışı və qiymətləndirilməsi" ETL-də elmi işçi vəzifəsində çalışır. Müxtəlif illərdə Kiçik Qafqazın və Kür depressiyasının molassalarda, Abşeronun neft-qaz yataqlarında səpinti qızılın qanunu aydınlaşıltı. Üzrə elmi işi aparmışdır.

Bakı, Moskva, Leningrad, Bişkek, Aşqabad, Sankt Peterburg, Dallas, Quds və Oslo şəhərlərində keçirilən beynəlxalq seminarlarda və konfranslarda məruzə ilə iştirak etmişdir. 4-18 avqust 2008-ci ildə Osloda keçirilən XXXIII Beynəlxalq Geoloji Kongressdə məruzə ilə çıxış etmişdir. 50-dən çox elmi əsərlərin müəllifidir.

Azərbaycan tarixən bir çox xalqların, etnik qrupların məskulaşlığı məkan olub. Onlar əsrlər boyu özlərinin et-

nik xüsusiyyətlərini, dini inanclarını, adət-ənənələrini qoruyub saxlayıb və bu gönülməzədək yaşadılar. Ölkəmizin zəngin tarixə malik azıslı xalqlarından biri de udinlərdir. Vaxtılıq qədim Azərbaycan dövlətinin-Qafqaz Albaniyasının sakıntıları olmuş udinlər hazırlı kompakt şəkildə (texminən 4500 nəfər) Qəbələ rayonunun Nic qəsəbəsində yaşayırlar. Bundan əlavə, Oğuz rayonunda 100 nəfəredək udin qeyd edilib.

Bu gün də Azərbaycan dövləti udin icmasının fəaliyyətine zəruri şərait yaradıb. 2003-cü ildə Nic qəsəbəsində alban-udin xristian icması, 2010-cu ildə isə Oğuzda udin xristian cəmiyyəti qeydiyyatdan keçib.

Qeyd edək ki, Qəbələ rayonunun Nic qəsəbəsində yerləşen Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev fondu tərəfindən bərpa olunmağa başlamış və 2020-ci ilin noyabr ayında 44 günlük məharibə zamanı bərpa işləri başa çatdırılmışdır. 2021-ci il mayın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu kilsəni ziyarət edib və görülən işlərlə tanış olublar.

Yaşlı sakıntıların verdiyi məlumatə görə, udinlərin əsasən iki bayramı olub və onların əsasını da din təşkil edib. Bayramlardan biri "Görmərt" adlanırdı. Adətə görə imkani olanlar bu bayramda qoç kəsib, Tanrıının adına kəsib-kusuba payladırlar.

İkinci bayram yazın, baharın gelişisi zamanı keçirilərdi. "Joğulun axsbay", yeni yaz bayramı adlanan məra-

kimi keçirilir. "Hər bir insan üçün onun milli mənsubiyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm, bu gün de fəxr edirəm ki, mən azərbaycanlıyım!" - deyə qeyd edən müdrik öndərin bu kəlamları hər bir həmvətənimiz üçün milli qürur rəmzinə çevrildi.



Vüsalə OSMANOVA,
psixoloq.

İnsan dünyaya geləndə onun üçün vətən də doğulur. Bu adı məfhumdur...

İnsan harada dünyaya gelirse-gəlsin onun soykökü əsas sayilar. Yaşadığı məkanın vətəndaşı ola bilər, ancaq damarlarında axan qanı onun vətən hissini, isteyini, arzusunu, nisgilini, bəzən aid olduğu millətə, Vətənə xas xüsusiyyətlərini, sevgi hissini belə bəyan edərətərindən yaşayır.

Nəhayət, yene bu qəbilənən olan bayramlardan biri də "Xaşğı"dır ki, o da yanvarın 12-də qeyd edilir. Həmin gün əvvəlcə kişilər, sonra isə qadınlar çaydan evlərinə gətirərlər.

Hazırda Nic qəsəbəsində və Oğuzda udin ziyalıları fəaliyyət göstərir: "Nic qəsəbəsində üç orta məktəbdə ibtidai siniflərde yerli müəllimlər latin qrafiklər elifba əsasında udin dili dərsleri keçirərlər. Hətta udin kilsəsində ibadət də bu dildə aparılır. Biz öz tarixi vətənimiz olan Azərbaycanda dini ayinlərimizi yerine yetirməklə yanaşı, milli bayramları da keçiririk. Azərbaycanda milli və ya dini zəminde heç bir udin zərər çekməyib. Bütün udinlər yaşlıqları yerden asılı olmayıaraq, bir-birlərini çox gözəl tanıırlar. Axi bizim sayımız o qədər də çox deyil".

Qeyd edək ki, udinlər tərəfən Nic qəsəbəsində yerləşen Müqəddəs Məryəm Ana kilsəsi 2019-cu ildə Heydər Əliyev fondu tərəfindən bərpa olunmağa başlamış və 2020-ci ilin noyabr ayında 44 günlük məharibə zamanı bərpa işləri başa çatdırılmışdır. 2021-ci il mayın 15-də Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva bu kilsəni ziyarət edib və görülən işlərlə tanış olublar.

Yaşlı sakıntıların verdiyi məlumatə görə, udinlərin əsasən iki bayramı olub və onların əsasını da din təşkil edib. Bayramlardan biri "Görmərt" adlanırdı. Adətə görə imkani olanlar bu bayramda qoç kəsib, Tanrıının adına kəsib-kusuba payladırlar.

Qəbələ"

"Azərbaycan-yurdum mənim"

gündək məharibə ərzində xalqımızın bir yumruq kimi Ali Baş Komandanın ətrafında birləşərək möhtəsəm qələbə qazanmasından danışmışdır. Sonda rayonun qabaqcıl müəllimlərinə Azərbaycan Respublikasının Təhsil Nazirliyinin, Qəbələ Rayon Təhsil Şöbəsinin Fəxri Fərmanları, Təhsil Şöbəsinin təşkilatçılığı ilə keçirilən müsabiqədə fərqli şagirdlərə Diplom və hədiyyələr təqdim olunmuşdur.



Həmişə həmrəylik

İlgi ilə fəxr edir; yalnız böyük boyaya-başa çatdığı ölkənin deyil, ələlxüsüz öz soykökünü və ata elinin tarixini təbliğ edir, temsil edir.

Milli bayramlarımızı Qazaxistanda çox sevincə qeyd edir, yaşadıraq. Qarabağ ağırsı bizim böyük nisgilimiz id... dərdimiz id. Ölkəmizdə baş verən hadisələri həmişə ardıcılıqla izləyir, burada yaşayışın azərbaycanlılar birgə tez-tez yiğisər, müzakirə edərək və edirik. Xalqımızın hərəkəli inkişafına sevinir, acı xəberləri məyusluqla qarşılıyır.

2020-ci ilin Vətən Mühərbi - 44 günlük məharibənin hər saatını Azərbaycan televiziya və radio verilişləri programlarında, sosial səhifələrdə izləyir, telefon vasitəsilə xəbərdar olurduq. Ölkə başçısının "Dəmir yumruq" hərəkatı, xalqımızın igid oğullarının qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkədə biz azərbaycanlıları bir dəha bir araya toplayır və birləşmək üçün bir temas yaradır. Bu temasla da təqvim ilini qəbul edir. Və növbəti azərbaycanlı, həmrelyik ideyalarını, qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkədə biz azərbaycanlıları bir dəha bir araya toplayır və birləşmək üçün bir temas yaradır. Bu temasla da təqvim ilini qəbul edir. Və növbəti azərbaycanlı, həmrelyik ideyalarını, qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkədə biz azərbaycanlıları bir dəha bir araya toplayır və birləşmək üçün bir temas yaradır. Bu temasla da təqvim ilini qəbul edir. Və növbəti azərbaycanlı, həmrelyik ideyalarını, qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkədə biz azərbaycanlıları bir dəha bir araya toplayır və birləşmək üçün bir temas yaradır. Bu temasla da təqvim ilini qəbul edir. Və növbəti azərbaycanlı, həmrelyik ideyalarını, qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkədə biz azərbaycanlıları bir dəha bir araya toplayır və birləşmək üçün bir temas yaradır. Bu temasla da təqvim ilini qəbul edir. Və növbəti azərbaycanlı, həmrelyik ideyalarını, qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkədə biz azərbaycanlıları bir dəha bir araya toplayır və birləşmək üçün bir temas yaradır. Bu temasla da təqvim ilini qəbul edir. Və növbəti azərbaycanlı, həmrelyik ideyalarını, qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkədə biz azərbaycanlıları bir dəha bir araya toplayır və birləşmək üçün bir temas yaradır. Bu temasla da təqvim ilini qəbul edir. Və növbəti azərbaycanlı, həmrelyik ideyalarını, qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkədə biz azərbaycanlıları bir dəha bir araya toplayır və birləşmək üçün bir temas yaradır. Bu temasla da təqvim ilini qəbul edir. Və növbəti azərbaycanlı, həmrelyik ideyalarını, qəhrəmanlıq şücaəti bizim baş ucalığımızdır. Şəhidlik zirvəsinə ucalanlar qəlbimizdə əbədi yaşayırlar. Yeni yarılan Azərbaycan tarixi burada məskunlaşan hər bir azərbaycanlı bir daha həmrəy olmağa səsleyir, qəlbimizdəki qürur hissini yüksəldir. Hər il dekabr ayının sonuncu günü - Dünyada Azərbaycanlıların Həmrəyliyi yaşadığımız ölkəd